

Dövlət Vergi Xidməti

Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 171705000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları"na uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 Ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı

İzahedici Mövqə

DTA-03 forması üzrə:

- Yalnız gəlir ödəyən şəxslər (**vergi agentləri**) qeyri-rezidentdən etibarnamə almadan müvafiq vergi orqanına müraciət edə bilərlər;
- Qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma olmadan vergi orqanları tərəfindən tanınırlar;
- Təqdim olunmuş rezidentlik sertifikatları (**yalnız hüquqi şəxslərə münasibətdə**) göstərilən misala uyğun olaraq növbəti təqvim ilinin sonunadək vergi orqanları tərəfindən tanınır.

Misal: qeyri-rezident DTA-03 forması ilə 01.06.2020-ci il tarixində müvafiq vergi orqanına müraciət edir. DTA-03 formaya əlavə olaraq təqdim olunmuş rezidentlik sertifikatına əsasən həmin şəxs **2020-ci** il üzrə Gürcüstan Respublikasının rezidentidir və rezidentlik sertifikatının verilmə tarixi 30.05.2020-dir. Bu misala uyğun olaraq DTA-03 müraciəti edən şəxs formanın 6.4-cü "ödənişlərin aparılacağı dövr" olan hissəsində ödənişin bitmə tarixini **31.12.2021**-dək qeyd edə bilər.

- DTA-03 forması üzrə müraciətlərdə "ödənişlərin aparılacağı" dövr hissəsində qeyd olunan müddət ödənişlərin rüblük əsasla aparılması halı üzrə nəzərə alınır. Müraciət edən şəxslər tərəfindən rübün bitməsinə **ən gec 20 iş günü** qalmış edilən DTA-03 müraciətləri üzrə **eyni rübü əhatə edən** əvvəlki ödəniş dövrünün qeyd olunması məqbul hesab olunur. Misal:

DTA-03 müraciəti 01.12.2020-ci il tarixində edilmişdir. DTA-03 formasının 6.4-cü “ödənişlərin aparılacağı” dövr hissədə müddət 01.10.2020-01.10.2021 göstərilmişdir. DTA-03 formasına əlavə olaraq təqdim olunmuş rezidentlik sertifikatına əsasən şəxs 2020-ci ildə Rusiya Federasiyasının rezidenti olmuşdur. Misalda göstərilən hal beynəlxalq vergitutma prinsiplərinə tam uyğun olduğu üçün müraciət vergi orqanı tərəfindən məqbul hesab olunur.

- Ərizə formasına əlavə olaraq təqdim olunmuş müqavilə, onun əlavəsi, təhvil-təslim aktları və inyoyslar ingilis və ya rus dilində olduğu təqdirdə, onların azərbaycan dilində olan tərcüməsini vergi orqanına təqdim etmək tələb olunmur;

DTA-05 forması üzrə:

- Yalnız gəlir ödəyən şəxslər (**vergi agentləri**) qeyri-rezidentdən etibarnamə almadan müvafiq vergi orqanına müraciət edə bilərlər;
- Qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet sahifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma olmadan vergi orqanları tərəfindən tanınırlar;
- Ərizə formasına əlavə olaraq təqdim olunmuş müqavilə, onun əlavəsi, təhvil-təslim aktları və inyoyslar ingilis və ya rus dilində olduğu təqdirdə, onların azərbaycan dilində olan tərcüməsini vergi orqanına təqdim etmək tələb olunmur;